

Resenziya

Azərbaycan ədəbiyyatı tarixinin IV cildi: erkən yeni dövr və ya erkən realizm dövrü

Əlizadə Əsgərli

Filologiya elmləri doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: alizade.asgerli@gmail.com

On cilddə Azərbaycan ədəbiyyatı tarixinin IV cildi (“*Erkən yeni dövr Azərbaycan ədəbiyyatı*”) XVII-XVIII əsrləri əhatə edib.¹ Kitab akademik İ.Həbibbəylinin ümumi redaktəsi ilə çap olunub.

Baş redaksiya Şurası Ramiz Mehdiyev (*sədr*) İ.Həbibbəyli (*baş redaktor*) Teymur Kərimli və Mahirə Quluyevadan (*məsul redaktor*) ibarətdir. Redaksiya Şurasında isə İsa Həbibbəyli (*baş redaktor*) Nüşabə Araslı, Mahirə Quşiyeva (*məsul redaktor*), Fəridə Əzizova, Ataəmi Mirzəyev, Paşa Kərimov və Aygün Bağırlı (*məsul kətib*) təmsil olunub.

Akademik İsa Həbibbəylinin “*Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)*” adlı baş məqaləsi elmi-nəzəri səciyyəli olub, ümumiləşdirilmiş elmi konsepsiyadır, tezislər və müddəalar məcmusudur. Alim məqalədə XVII-XVIII əsrlər ədəbiyyatının özündən əvvəlki ədəbiyyatdan fərqli xüsusiyyətlərini aydınlaşdırıb. Hesab edib ki, bu ədəbiyyat “*Klassik romantik ənənələrin yekunu və yeni realist ədəbiyyatın başlangıcı olan tarixi mərhələ*”dir. Belə fərqlərin yaranmasını şərtləndirən amillər isə dövrün ictimai-siyasi və tarixi hadisələrinin özəllikləri ilə bağlı olub (Cəlalilər hərəkatı /“Koroğlu”/, Rus işğalı /Xəzərboyu ərazilər/, Nadir şahın vəfati, xanlıqların yaranması ilə Azərbaycandakı hərbi-siyasi şəraitin ictimai fikrə, ədəbi-mədəni proseslərə, müstəqil şürurun formallaşmasına təsiri). Həmin dövrdən (XVII əsr) başlayaraq Azərbaycanda elm, maarif, ədə-

biyyat və incəsənətdə *xəlqılışma meyilləri* qüvvətlənib... İ.Həbibbəyli əsaslandırıb ki, ədəbiyyatımızda XVII əsrən etibarən lirik-romantik pafosdan həyata, gerçəkliyə doğru yeni proses başlayıb. Ədəbiyyat yeni mərhələyə qədəm qoyub.

Akademik İsa Həbibbəyli bu mərhələnin ictimai-siyasi reallıqlarını, onun ədəbi-mədəni proseslərdən doğan dəyişmə səbəblərini – (Hindistanda ədəbiyyatın xalq həyatına yaxınlaşması amilləri, şairlərin şeirlərini kütləvi məclislərdə, məhəllələrdə oxumaları, mərasimlər keçirmələri, Saib Təbrizinin “*hind səpkisi*”nin (bədii üslubun) xalq həyatına doğru poeziyanın inkişafına təkan verməsi) izah edib. Müəllif yazır: “Saib Təbrizi hind ədəbiyyatında meydana çıxmış didaktik-həyati meyillərin qüvvətlənməsi mühitindən təsirlənərək, klassik romantik tərənnüm prinsipləri çərçivəsində olsa da, şeirlərində həyatiliyi gücləndirməyə, xalqla ünsiyyətə, fikirlərini nəsihət xarakterli aforizmlərlə ifadə etməyə üstünlük verib” [s.6].

“Beləliklə, XVII əsrən etibarən Saib Təbrizinin adı ilə bağlı olan “*hind səpkisi*” Azərbaycan ədəbiyyatında *xəlqılışma, həyatılışma proseslərinə* geniş meydan açıb. Ədəbiyyat saray mühitindən xalq məclislərinə doğru inkişaf edərək yalnız hakim təbəqənin deyil, mənsub olduğu xalqın da əhvali-ruhiyyəsini ifadə etməyə başlayıb”, – deyə akademik əsaslı tezislər verib, dəlillər göstərib [s.6].

Alimin fərqli bədii inkişaf prosesi ilə bağlı bir arqumenti də bunda olub ki, Saib Təbrizinin qəzəllərindəki aforistik ifadələr, hikmətamız fikirlər romantik poeziyamızın ahəngini dəyişib, mücərrəd anlayışları əsasən konkretləşdirib, ob-

¹ Bakı: Elm, 2021, 656 s.

razları əyanılışdırıb, “klassik üslubda yzılmış lirikasındaki həyatılıklə romantika, həyatılıklə didaktika bir-birini tamamlayıb” [s.6].

Akademik İsa Həbibbəyliyə görə, “hind səpkili” şeirlər Azərbaycan klassik lirikasının ruhuna təsir edib, ənənədən ayrılmalar doğurub, Füzuli təsirlərindən uzaqlaşmağa çalışan poeziya xalq həyatına, xalq ədəbiyyatına, ictimailiyə meyillənib. “Saib Təbrizi Füzulidən sonrakı, Vaqifdən əvvəlki poeziyanın yaradıcısı, romantik şeiri realist ədəbiyyata doğru yönləndirən novatordur”, –deyə Həbibbəyli xarakterizə edib. Klassik poeziyadakı nəsihətçilik meyilləri didaktik ədəbiyyatın yaranmasına zəmin yaradıb, “bu isə ədəbiyyatın, xüsusən də poeziyanın romantik ucalıqdan həyata, cəmiyyətə və insana doğru inkişafında yeni istiqamətin başlanması demək idi” [s.7] (Məhəmməd Əmani, Sadiq bəy Əfşar /“Şöhrətli Abbasın qələbə kitabı”/, Kövsəri Həmədani /“Fərhad və Şirin”/, Fədai /“Bəxtiyarnamə”/, Qövsi Təbrizi). Açıq tənqid ruhu da “Şikayətnamə” ənənəsinin dərinləşdiyi ni göstərirdi (Ağa Məsih Şirvaninin “Vərqa və Gülsə”, Məchur Şirvaninin “Qisseyi-Sirzad” poemaları, Şakir Şirvaninin “Əhvali-Şirvan” mənzuməsi, habelə, Arif Şirvani, Əlican Qövsi).

Ədəbiyyatşunas-alim izah edib ki, XVII əsr-də epik şeirə maraq güclənib, romantik lirika yerini tədricən çoxsaylı mənzum hekayətlərə, poemalara verib. Erkən yeni dövrün bu poemalarında Orta əsr Azərbaycan epik ədəbiyyatından fərqli olaraq lirikanın yox, hadisə və obrazların təkamülü, süjet xəttinin inkişafı əsas yer tutub. Mövzu baxımından dəyişən poemalar da, nəticə etibarilə konkret əxlaqi-didaktik, iibrətamız-tərbiyəvi qənaətin hasil olunması ilə başa çatıb. İ.Həbibbəyli belə bədii prosesi obrazlı olaraq erkən realizmin proloqu adlandırıb.

Tədqiqatçıya görə, XVIII əsr xalq ədəbiyyatına, canlı danışq dilinə, xəlqiliyə və realizmə doğu dönüş əsriderdir (Sarı Aşıq, Abbas Tutarqanlı, Xəstə Qasım). Aşıq yaradıcılığı yazılı ədəbiyyata təsirini gücləndirib, “Koroğlu” kimi dastanlar xalq yaradıcılığı ənənələrinə marağın artırıb. “Dastanların məclislərdə səsləndirilməsi yazılı ədəbiyyatda xalq həyatına, ana dilinə, milli-mənəvi oyanışa doğru böyük dönüşə təkan olub” [s.11].

Müəllif yazır: “Klassik poeziyada möhləm-lənmiş qəzəl, qəsidə, rübai janrları ilə rəqabətdə qoşma, gəraylı janrlarının tədricən üstünlük qazanmasında genişlənməkdə davam edən aşiq ədəbiyyatı xüsusi əhəmiyyət kəsb edib” [s.11].

Akademik İsa Həbibbəyli XVII-XVIII əsrlə-rə aid *nəsr nümunələrindən* danışarkın müstəqil janr kimi mənzum və mənsur hekayətlərin spesifikasını göstərib və şərh edib ki, bunlar klassik poemaların “dibaçə”sindən ayrılib, ayrıca bədii qol olub (Vəli Ərəsinin “Düzd və Qazi”, Möhsün Nəsirinin “Tutinamə” (“Lisanüt-teyr”), Möhsün Nəsirinin “Şəhriyar” əsərləri). O, Füzulinin “Şikayətnamə”sini isə Azərbaycan ədəbiyyatında romantik-realist nəsrin ilk nümunəsi kimi yada salıb.

Alim də bu qənaətdədir ki, XVII əsr klassik romantik poeziyadan *erkən realizmə keçid* dövründür. Bu ədəbi istiqamətin önemi romantik lirika, davamı dövrün ictimai-siyasi hadisələri, xalq-aşiq yaradıcılığının ənənələri, romantik örtüyü didaktik poeziyadır. XVIII əsr ədəbiyyatımızda xalq həyatı, el ədəbiyyatına doğru bədii proses dövrü olub. Araşdırıcı elmi-nəzəri təcrübə əsasında XVII-XVIII əsrlər ədəbiyyatımızı *erkən yeni dövr Azərbaycan ədəbiyyatı mərhələsi* kimi qiymətləndirib.

Akademik fikir mövqeyində *təsviri və erkən (ilkin) realizm* terminlərinə də münasibət bildirib. O, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin etiraz etdiyi *təsviri realizm* ifadəsinə (həyat hadisələri, insanın zahiri və ənənəvi gözəlliyyinin təsvirinə) elə Y.Qarayevin öz məntiqi ilə etiraz edib. Yəni görkəmli ədəbiyyatşunas alim haqlı olaraq təsviri realizm anlayışının XVIII əsr Azərbaycan ədəbiyyatının reallıqlarını tam ifadə etmədiyini qeyd edirdi. İ. Həbibbəyli yazır: “XVIII əsr Azərbaycan realizmi, həqiqətən də təsviri realizm olmayıb, həyat həqiqətlərinin görünən tərəfləri, zahiri əlamətləri ilə yanaşı, daxili mahiyyətini də mənalandıran, bəzən isə hətta, ziddiyyətləri ilə birlikdə eks etdirməyə səy göstərən erkən realist ədəbiyyat nümunəsi idi” [s.13].

Alimin baxışlarına görə, nəzərə çarpan didaktika da romantika içərisində realist təsiri qüvvətləndirib, folklor üslubu, aşiq yaradıcılığı milli ruhu, ana dilinin imkanlarını, xalq həyatının təsvir və tərənnümünü canlandırib. Bu ba-

xımdan tədqiqatçı erkən realizmin xüsusiyyətləri sırasında bunları da göstərib: Molla Pənah Vəqifin “Kur qırığının əcəb seyrəngahı var”, “Bayram oldu” şeirləri ilə “Azərbaycan insanının təbii obrazının canlandırılması, onun mühit və məişəti, xasiyyət və rəftarı. Müəllif yazır: “Molla Pənah Vəqifin şeirlərində Azərbaycanlı danişq dilinin bütün gözəllik və incəlikləri ilə əks olunması da realist ədəbiyyatın əsas əlamətlərindən biridir” [s.13]. Bütün bunlara görə, XVIII əsrin realizmi xarakterinə görə təsviri realizm deyil, Azərbaycan realizminin başlangıç dövrünün ovqatını yaşıyan və əks etdirən erkən realizmdir. (M.P.Vaqifin “Görmədim”i, M.V.Vidadinin “Müsibətnamə”si, hər ikisinin “Durnalar”ı). Bu mənada alim obrazlı olaraq M.V.Vidadinin “Müsibətnaməsi”ni M.P.Vaqifin “Görmədim”inin proloqu hesab edib.

Məqalənin elmi-nəzəri müddəaları budur ki, XVIII əsrə insan və cəmiyyət ədəbiyyatın gündəliyinə çevrilib. Xalq-aşiq şeiri üslubu klassik lirika ənənələrini üstləyib. Yəni “M.P.Vaqifin yaradıcılığı ilə xalq şeiri və yazılı poeziya arasındaki fərq aradan qalxıb”. Heca vəznli şeir əruz vəznli poeziyanı təqib edib. “Məhz bu mərhələdən sonra Azərbaycan poeziyasında heca vəznli şeir dönməz xarakter alıb, yüksələn xətlə inkişaf edib. Poeziyada gedən xəlqılışmə prosesləri Azərbaycan ədəbiyyatını erkən realizm mərhələsinə gətirib çıxarıb. Klassik ədəbiyyatdakı qəzəl və qəsidəni yeni epoxada qoşma və gəraylı əvəz edib. “Bu mərhələdə canlı xalq dilində və folklor üslubunda yaranan ədəbiyyat əsasında Azərbaycan ədəbi dili formalaşıb” [s.17].

M.P.Vaqif Azərbaycan ədəbi dilinin yaradıcılarından biri hesab olunur. Əvvəlki dövrlərdə ana dilində yaranan klassik poeziyada xalq danişq dili deyil, əsasən ümumi normativ şeir dili aparıcı olub. Müəllifin bir tezisi: “Şeirdə dünyəvilik və həyatilik, dildə sadələşmə və təbiilik, mövzuda dövrəndən narazılıq və taledən şikayət, didaktik hikmətamız baxışların ifadəsi, nikbinlik və kədər notlarındakı təbiilik erkən Azərbaycan realizminin əsas səciyyəvi cəhətləri kimi çıxış edir”, – akademik İ.Həbibbəylinin qənaəti belədir [s.18].

Məqalədə ədəbi cərəyan vahid ədəbi prose sin tərkib hissəsi kimi qiymətləndirilib. Alimə

görə, XVII əsr Azərbaycan ədəbiyyatı XVIII əsr ədəbiyyatının erkən realizminin hazırlıq dövrüdür. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı birlikdə *vahid ədəbi mərhələ* kimi götürülüb. “Azərbaycan ədəbiyyatı tarixinin bu mərhələsi *erkən yeni dövr və ya erkən realizm dövrü* adlandırılır” [s.19].

Alim mühüm elmi müddəə verib: “*Erkən yeni dövr* – Azərbaycan ədəbiyyatının XVII-XVIII əsrlər mərhələsinin adı, erkən relaizm isə həmin mərhələdə XVIII əsrə formalılmış *ədəbi cərəyanın təyinatıdır*” [s.19]. XVII əsr Azərbaycan ədəbiyyatı *erkən realizmin* hazırlıq dövrü, XVIII əsr ədəbiyyatı isə *milli realist ədəbiyyatın* başlangıç dövrünün yetkin çağıdır” [s.19].

Bir qədər də *alimin saraylara münasibəti* haqqında. Xan sarayları XVIII əsrədə erkən realizmin formallaşmasında əlaqələndirici olub. Başqa sözlə, Saray xalqa yaxın olub. Xan saraylarında aşiq məclisləri təşkil edilib. XVIII əsrədə *saray-sülalə hakimiyətindən xalq hakimiyətinə doğru dönüş* başlanıb. Xan sarayları siyasi-inzibati mərkəz olmaqla bərabər, ədəbi-mədəni mərkəz vəzifəsini də yerinə yetirib.

Beləliklə, akademik İsa Həbibbəyli üç nəticəni elmi fikrə təqdim edib: 1. Klassik romantik lirika ənənəsi əsaslı şəkildə zəifləyib, xalq-aşiq ədəbiyyatı ənənələri yazılı poeziyada davam etdirilib. Ədəbiyyatda dünyəvilik, həyatilik, xəlqilik, təriyəvi-didaktik səciyyə güclənib. Gerçekliyin bədii inikası, dildə sadəlik və təbiilik erkən realizmin əsas xüsusiyyətləri olub [s.20].

2. XX əsrin 70-80-ci illəri XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatından realizm hərəkatının bir mərhələsi kimi söz açıb (Yaşar Qarayev. Realizm: sənət və həqiqət. Bakı, “Elm”, 1980)

3. Erkən realizm – Azərbaycan ədəbiyyatında realist hərəkatın təməli, bünövrəsidir. Erkən realizm – sadəcə təmayül deyil, özünəməxsus ideya-estetik prinsipləri olan ədəbi cərəyandır.

Azərbaycan ədəbiyyatı tarixinin IV cildində “Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)” (İsa Həbibbəyli), “Azərbaycan ədəbiyyatının yeni bir mərhələsi” (Həmid Araslı), “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı” (A.Dadaşzadə, M.Quliyeva), “Erkən yeni dövr Azərbaycan ədəbiyyatında bədii nəşr” (Nüşabə Araslı, Əlyar Səfərli, Möhsün Nağısoylu, Qədim Qubadov), “XVII-XVIII

əsrlərdə Azərbaycanda tərcümə ədəbiyyatı” (*M. Nağısoylu*) və “Aşıq ədəbiyyatı” (*M.Qasimli, A.Xəlilova*) icmalleri verilmişdir.

“XVII əsr Azərbaycan ədəbiyyatı” bölməsin-də “Fədal Təbrizi” (*Azadə Rüstəmova*), “Mə-həmməd Əmani” (*Atəmi Mirzəyev*), “Rəhməti Təbrizi” (*Siracəddin Hacı*), “Məsihi” (*Azadə Rüstəmova*), “Mürtəzaqulu xan Zəfər” (*Paşa Kərimov*), “Kövsəri Həmədani” (*Azadə Rüstəmova*), “Tərzi Əfşar” (*Həmid Araslı*), “Məlik bəy Avci” (*Atəmi Mirzəyev*), “Molla Camal Rənci” (*Atəmi Mirzəyev*), “Saib Təbrizi” (*İsa Həbibbəyli*), “Vəhid Qəzvini” (*Paşa Kərimov*), “Məcrub Təbrizi” (*Paşa Kərimov*), “Uğurlu xan Ziyadoğlu Müsahib Gəncəvi” (*Firəngiz Xəlilova*), “Vali” (*Paşa Kərimov*), “Vaiz Qəzvini” (*Mahirə Quliyeva*), “Qövsi Təbrizi” (*Paşa Kərimov*), “Səfiqulu bəy Səfi” (*Paşa Kərimov*), “Şükri” (*Paşa Kərimov*), “Cuya Təbrizi” (*Çingiz Sadıqoglu*), “Təsir Təbrizi” (*Paşa Kərimov*) portret-oçerkələri özünə yer almışdır.

“XVIII əsr Azərbaycan ədəbiyyatı” bölməsi-nə isə “Nişat Şirvani” (*Səltənət Əliyeva*), “Ağa Məsih Şirvani” (*Səltənət Əliyeva*), “Məhcur

Şirvani” (*Təhminə Bədəlova*), “Lütfəli bəy Azər” (*Mahirə Quliyeva*), “Molla Vəli Vidadi” (*Zəkulla Bayramlı*), “Molla Pənah Vaqif” (*İsa Həbibbəyli*), “Həmid Seyfəlmülk” poeması” (*Əlyar Səfərəli*) portret-oçerkələri daxil edilmişdir.

Kitabın sonunda ingiliscə, rusca xülasə və ədəbiyyat (*F.Zeynalova, Lalə Ələkbərova*) siyahısı verilmişdir.

Azərbaycan ədəbiyyatı tarixinin IV cildi ilk dəfə olaraq XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatını *milli ədəbiyyat tariximizin ayrıca bir inkişaf mərhələsi* kimi təqdim edir. *Erkən* yeni dövr adlanan bu ədəbi-tarixi mərhələ Azərbay-can romantik ədəbiyyatının yekunu və yeni dövr ədəbi prosesinin başlangıcıdır. XVIII əsr isə M.P.Vaqif və müasirlərinin simasında *erkən realizm ədəbi cərəyanını* formalaşdırır. Kitabda Erkən yeni dövr Azərbaycan ədəbiyyatına dair elmi icmaller və portret-oçerkələr özünə yer alıb. Azərbaycan ədəbiyyatı tarixinin IV cildi akademik İsa Həbibbəyli və institut əməkdaşlarının klassik ədəbi irsimizə ehtiramı, ədəbi-tarixi yaddaşımızın praktik ifadəsidir.